

Malaki

«Malaki pəyəmbər»

¹ Pərwərdigardin Malakioqa yükləngən wəhiy, u arkılık Israiloqa kəlgən: —□

Birinqi munazırə — Hudanıng Israiloqa bolqan muhəbbiti

² — Mən silərni səyüp kəldim — dəydu Pərwərdigar, — birak silər: «Sən bizni қandakmu səyüp kəlding?» — dəysilər.

Əsaw Yakupka aka bolqan əməsmu? — dəydu Pərwərdigar, — birak Yakupni səydüm, ■

³ Əsawoqa nəprətləndim; uning taqlirini qəl kıldı, mirasını qəl-bayawandiki qılberilərgə tapxurup bərdim. □ ⁴ Edom: «Biz wəyran ķilindük, birak biz harabiləxkən jaylarnı қaytidin կurup qikimiz» — desə, samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar mundak dəydu: —

— Ular կuridu, birak Mən ərüymən; həkələr ularnı «Rəzillikning zemini», «Pərwərdigar

-
- **1:1 «yükləngən wəhiy»** — ibraniy tilida «massa» degən bir söz bilənla ipadilinidu. U «adəmni қorkunqka salidiqan wəhiy» həm «pəyəmbərning zimmisigə yükləngən bir wəzipə» degən ikki mənini ez iqtigə alqan boluxi mumkin. ■ **1:2** Rim. 9:13 □ **1:3 «Yakupni səydum, Əsawoqa nəprətləndim»** — «palanqını səydum, postanqıqa nəprətləndim» degənlik ibraniy tilida adəttə «palanqını talliwaldım, postanqını rət կildim» degən mənini birkədər təkitləydiqan ibarə idi.

mənggügə oqəzəplinidiqan əl» dəp ataydu.
 5 Silərning kəzliringlar buni kerüp: «Pərwərdigar Israil qegrasining sirtida uluqlandi!» — dəysilər.

Ikkinqi munazirə — kahinlarning wapasızlığı
 6 — Oşul atisini, kul igisini hərmətləydu; əmdi Mən ata bolsam, hərmitim keni? Igə bolsam, Məndin bolqan əyminix keni? — samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar silərgə xundak dəydu, i Mening namimni kəmsitkən kahinlar!

Bırak silər: «Biz nemə ķılıp namingni kəmsitiptük?» — dəysilər.

-
- 1:4 «**Ular , yəni Edomlar** қuridu, bıraq Mən ərүymən; həlkər ularni «Rəzillikning zemini», «Pərwərdigar mənggügə oqəzəplinidiqan əl» dəp ataydu» — Edom həlkı Israiloqa hərdaim əqmənlik-adawət saklap kəlgənidi. Ahirkı zamanda ularning zemini pütünləy adəmzsatsız bolup, «ot-güngürt kəydüridiqan», jinlarning makani bolidu (məsilən, «Obadiya»ni, «Yəx.» 34-babni kerüng). Huda Israiloqa: «Mana Edom zemini hərdaim tajawuz ķilnip, xəhərliri bügüngə kədər harabiliktə turuwatidu, silərning əhwalinglar ulardin kəp əwzəl, silərdə ibadəthana, xəhərlər wə aram-tinqlik bar, ulardin obdan sawak elinglar!» degəndək bolsa kerək. Edomoqa tajawuz ķılqanlar Babilliklər (miladiyədin ilgiriki 587-586-yili) wə Ərəblərni (550-460-yili) eziqəalojan. 1:5 «**Silərning kəzliringlar buni kerüp: «Pərwərdigar Israil qegrasining sirtida uluqlandi!» — dəysilər**» — demək, yat əllər (əyni qəqdiki butpərəs həlkələr) Hudanıñ kəlgüsidi Edomning üstidin həküm qıkarajanlığını kerüp, dərwəkə Uning tirik Huda ikənlikini etirap ķildi. 1:6 «**kahin**» — mukəddəs ibadəthanida pukralar üçün məhsus қurbanlığnı kəydürgüqi hadim.

7 Silər kurbangahim üstigə buloqan oqan ozukni sunisilər; andin silər: «Biz nemə kılıp seni buloqap koyduk?» — dəysilər; əməliyəttə silər: «Pərwərdigarning dastihinining tayini yoktur» — dəysilər.□

8 Kor malni kurbanlıkça sunsanglar, bu kəbihlik əməsmu? Tokur yaki kesəl malni kurbanlıkça sunsanglar, bu kəbihlik əməsmu? Hazir buni sening waliyingoşa sunup bağ; u səndin hursən bolamdu? Sanga yüz-hatırə kılamdu? — dəydu samawi қoxunlarning Sərdari boloqan Pərwərdigar.□

9 — Əmdi, kəni, silər Təngridin bizgə xəpkət kərsətkəysən dəp etünüp bekinqlar; қolunglardın muxular kəlgəndin keyin, U silərdin hərkəndikinqlarnı қobul kılamdu? — dəydu samawi қoxunlarning Sərdari boloqan Pərwərdigar.

10 — Aranglardın dərwazilarını etip կոյօլudək birsi qıkmamdu? Xundak bololandı silər kurbangahimda bikardin-bikar ot

□ **1:7 «Pərwərdigarning dastihinining tayini yoktur»** — «Pərwərdigarning dastihini»ni կandaq qüxinimiz? Mukəddəs ibadəthanida Hudaşa atap beqixlanıyan həmmə kurbanlık wə ularoşa қoxuloqan «axlıq hədiyə» wə «xarab hədiyə» katarlıqlarning həmmisi «Pərwərdigarning dastihini» dəp ataloqan. Kahinlarning bu dastihandiki bəzi kurbanlıqlardın bir kismini yeyix hökükk-imtiyazi bar idi. □ **1:8 «Kor malni kurbanlıkça sunsanglar, bu kəbihlik əməsmu? Tokur yaki kesəl malni kurbanlıkça sunsanglar, bu kəbihlik əməsmu?»** — Musa pəyoqəmbərgə qüxürülgən kanun boyiqə, hərbir kurbanlıq nuksansız boluxi kerək idi. Kor, tokur, kesəl mal buyakta tursun, hətta kiçikkinə daq bolsimu bolmayıttı («Law.» 22-babni, «Qan.», 15:19-21ni kərüng).

keletalap yürməyettinlar. Mening silərdin heq hursənlikim yok, — dəydu samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar, — wə қolunglardin heqkandak «axlıq hədiyə»ni қobul kilmaymən. □ ■

Hudaning namini bulğax

11 Kün qıqardin kün patarqa Mening namim əllər arisida uluq dəp қarılıdu; hərbir jayda namimoqa huxbuy selinidioqan bolidu, pak bir «axlıq hədiyə» sunulidu; qünkü namim əllər arisida uluq dəp қarılıdu, — dəydu samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar. □

12 Birak silər bolsanglar: «Pərwərdigarning dastihini bulğanıqan, uning mewisi, yəni axozukı nəprətliktur» — degininglarda, silər uni

□ 1:10 «Aranglardın dərwazilarını etip қoyoqudək birsi qıqmamdu?» — birsi ibadəthanining dərwazilirini etiwatsə, kahinlar yaki baxqlılar Huda aldiqa muxundak «napak қurbanlıqlar»nı heq elip kirəlməytti. ■ 1:10 Yəx. 1:11; Yər. 6:20; Am. 5:21, 22.

□ 1:11 «Kün qıqardin kün patarqa Mening namim əllər arisida uluq dəp қarılıdu; hərbir jayda namimoqa huxbuy selinidioqan bolidu, pak bir «axlıq hədiyə» sunulidu» — «huxbuy selinidioqan bolidu» degən peilning xəkli bək alahidə, yat əllər arisidiki bəzilər Hudaqa ibadət қılqanda hətta «bax kahin»qa ohxax «huxbuy yandurux» imtiyazioqa erixidu, dəp puritidu. **«pak bir «axlıq hədiyə» sunulidu»** —ibraniy tilida «pak» degən bu söz intayın alahidə bolup, қurbanlıq-hədiyilərning «pak» (yaki bəzidə «nuksansız»)likini təswirləydiqan adəttiki səzlərgə қarioqlanda, «tehimu pak»likni bildüridu. Demək, əllər (Yəhudiy əməsələr) arisidiki bəzilər Hudaqa ibadət қılqanda «Təwrat dəwrdikilər»din tehimu yahxi, tehimu pak birhil hədiyəni Hudaqa sunalaydu... Bu ixlar Injilda xərəlinidu (məsilən, «Rim.» 12:1-2).

ħaram kılısilər; **13** wə silər: «Mana, nemidegən awariqilik!» dəysilər wə Manga қarap dimioqinglarnı қakışilər, — dəydu samawi қoxunlarning Sərdarı bolən Pərwərdigar, — silər yarılanoqan, tokur həm kesəl mallarnı elip kelisilər. Kurbanlıq-hədiyilərni xu peti elip kelisilər; Mən buni қolunglardın қobul kılamdimən? — dəydu Pərwərdigar.□

14 Bərhək, padisida қoqkar turup, Rəbkə kılqan kəsimini ada kılıx üçün bulqanoqan nərsini kurbanlıq kılıdioqan aldamqi lənətkə қalidu; qunki Mən uluq Padixahdurmən, namim əllər arisida hərmətlinidioqan bolidu, — dəydu samawi қoxunlarning Sərdarı bolən Pərwərdigar.□

2

1 — Əmdi, həy kahinlar, bu əmr-pərman silərgə

□ **1:13** «...Manga қarap dimioqinglarnı қakışilər» — yəki «...uningəqə қarap dimioqinglarnı қakışilər» — demək, Hudaning dastihinoqə. **«silər yarilanqan... mallarnı elip kelisilər...»** — «yarilanqan ... mallar» bəlkim yırtkuq haywan təripidin yarilanqan. Bundak gəxni hətta adəm yesimu bolmayıttı (Təwrat, «Mis.» 22:31). Bəzi alımlar bu söz kala-köylər «kixilər təripidin bulang-talangda tutuwelinəqan» deyən mənidə dəp қaraydu. □ **1:14** «...Rəbkə kılqan kəsimini ada kılıx üçün bulqanoqan nərsini kurbanlıq kılıdioqan aldamqi lənətkə қalidu» — Hudadin bir ixni tiləydioqan yəki Hudaqə təxəkkür eytməkqı bolən Israillar bəzidə alahidə bir kurbanlıq kılıxka қəsəm iqidü, biraq «Hudaqə esil malni sunimən» dəp қəsəm iqlikən bu «aldamqi» uning orniqə «napak» (ķotur, deqili bar) bir malni almaxturuwetidu.

qüxti: —

² Silər anglimisanglar, namimoqa xanxərəp kəltürükə kəngül köymisanglar, — dəydu samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar, — Mən aranglarqa lənətni qüxürüp əwətimən; silərning bərikətliringlaroqimu lənət ķilimən. Bərhək, Mən allıqaqan ularqa lənət okudum, qünki silər *xəripimgə* kəngül köymidinglar. ■

³ Mana, Mən urukliringlarqa tənbih berimən, silərning yüzünglərgə pok, həytinglardiki pokni sürimən; birsi silərni xu pok bilən billə apirip taxlaydu. □ ⁴ Xuning bilən silər Mening silərgə bu əmrni əwətkənlikimni bilisilər, məksət, Mening Lawiy bilən tüzgən əhdəmning sakłiniwerixi üqündür, — dəydu samawi қoxunlarning Sərdari bolğan Pərwərdigar. □

⁵ — Mening uning bilən tüzgən əhdəm həyatlıq həm aram-hatırjəmlik elip kelidu; uni Məndin қorkşun dəp bularnı uningoşa

■ **2:2** Law. 26:14; Kan. 28:15 □ **2:3** «**Mana, Mən urukliringlarqa tənbih berimən**» — iibraniy tilidimu uyqur tiliqə ohxax, «uruk» degen söz həm ziraətlərning danlırı həm adəm pərzəntlirini kərsitudu. Bəlkim bu yerdə kəstən ikki bislik mənidə ixlitilgən. «**həytinglardiki pok**» — həyttiki nuroğun kurbanlıq kılınoğan mallarning poklirini kərsitudu. Kurbanlıq kılınoğan mallarning poklirini ibadəthanidin elip qıkıp sirtta kəydürütetix kahınlarning məs'uliyiti idi (məsilən, «Mis.» 29:14, «Law.» 4:11). □ **2:4** «**Mening Lawiy bilən tüzgən əhdəm**» — «Lawiy» həzriti Yakupning 12 oqlidin biri idi, xunga Israilning 12 kəbilisidin biri bolğan. Musa pəyoqəmbərninq dəwridə Huda kahınlıq hizmitini Lawiy kəbilisigə tapxuroğan («Mis.» 32-bab, «Qəl.» 25-bab, «Kan.» 11:8-33-ayətlərni kərung).

bərdim; u Məndin ķorkup namim aldida titrigənidi. ⁶ Aqzidin həkikətning təlim-tərbiyisi qüxmigən, ləwliridin naħəklik teplimiqən; u aramlıq-hatırjəmlik həm durusluqta Mən bilən billə mangənan, nuroqun kixilərni ķəbihliktin yanduroqan. ⁷ Qünki kahinning ləwliri ilim-bilimni saklıxi kerək, həklər uning aqzidin Təwrat-ķanunini izdixi lazim; qünki u samawi қoxunlarning Sərdari boləqan Pərwərdigarning əlqisidur.

⁸ — Birak silər yoldin qətnəp kəttinglar; silər nuroqun kixilər üçün Təwrat-ķanunini putlikaxangoqa aylanduruwəttinglar; silər Lawiy bilən tüzülgən əhdini buzoqansilər — dəydu samawi қoxunlarning Sərdari boləqan Pərwərdigar, ⁹ — xunga Mən silərnimu pütün həlk aldida nəprətlik wə pəskəx kildim, qünki silər yollirimni tutmiqən, xundakla Təwrat-ķanunini ijra ķiloqanda bir tərəpkə yan başkan.

Həlkning wapasızlığı

¹⁰ — Bizdə bir ata bar əməsmu? Bizni Yaratkuqi pəkət birlə Təngri əməsmu? Əmdi nemixka hərbirimiz eż ķerindiximizoqa wapasızlık kılıp, ata-bowilirimiz bilən tüzgən əhdisini buloqaymız? □

¹¹ Yəhuda wapasızlık kıldı, Israilda həm Yerusalemda yirginqlik bir ix sadir kılındı; qünki Yəhuda Pərwərdigar səygən muķəddəs jayını

□ **2:10 «Bizdə bir ata bar əməsmu?»** — 10-17-ayətlərgə қarşıqanda, «ata» degən Hudani kərsitidu. Birak bəzi alımlar u «həzriti İbrahim»ni kərsitidu, dəp karayıdu.

buloqap, yat bir ilahning kızini əmrigə aldi.

□ 12 Undak қiloquqi, yəni azduroquqi bolsun, azdurulouquqi bolsun, samawi қoxunlarning Sərdari bolqan Pərwərdigarqa «axlıq hədiyə»ni elip kəlgüqi bolsun, Pərwərdigar ularni Yakupning qedirliridin üzüp taxlaydu.

13 Silər xuningdək xundak kılısilərki, kurbangahni kəz yaxliri, yioqa, ah-zarlar bilən kaplaysilər — qunki U kurbanlıq-hədiyilərgə həq karimaydiqan boldi, uningdin həq razi bolmay қolunglardin kobul kilmaydiqan boldi. □ 14 Birak silər: «nemixka?» dəp soraysilər.

— Qunki Pərwərdigar sən wə yaxlıkingda aloqan ayaling otturisida guvahqı bolqanidi; sən uningoşa wapasizlik ķilding, gərqə u sening həmrahıng wə sən əhdə tüzgən ayaling bolsimu. 15 Huda ar-ayalni bir ķiloqan əməsmu? Xundakla, buningoşa Rohini қalduroqan əməsmu? Huda nemixka ularni bir ķildi? Qunki U ulardin ihlasmən pərzənt kütkənidı.

□ 2:11 «yat bir ilahning kızini əmrigə aldi» — «yat (əjnəbiy) bir ilahning kızı» bu yerdə eytiləmini, qətəllik bir kız bilən toy ķılıx əməs, bəlkı butka qoqunidioqan bir kız bilən toy ķılıx. □ 2:13 «kurbangahni kez yaxliri, yioqa, ah-zarlar bilən kaplaysilər» — muxu «kez yaxliri» Huda həlkning dua-tilawətlirini (kurbanlıqlar bularoja қoxuloqan bolsimu) anglimiqəndin keyin, ularning kəzidin qılkən yax bolsa kerək. Bəzi alimlar 14-ayətkə қarioqanda kez yaxlirini wapasizlikka uqriqan ayallarningki, dəp կaraydu (ayallar adəttə kurbangah aldida kərünsə bolmaytti, birak ularning azablıq yaxliri Huda al-dida «kurbangahımni қaplıqan» dəp hesablıqan). Bu kəzkarax orunluqtək bolqını bilən biz birinqi karaxta bolımız.

Əmdi hərbiringlar əz kəlb-rohinglarqa dikkət kilinglar, həqkaysisi yaxlıqta aloğan ayalıqla wapasızlık kilmisun! □ **16** Qünki Mən talak kiliixka əqturmən, dəydu Israilning Hudasi Pərwərdigar, — xuningdək əz tonioqla zomburluk qaplaxturuwaloquqioqla əqmən, — dəydu samawi köxunlarning Sərdarı bolən Pərwərdigar.

— xunga kəlb-rohinglarqa dikkət kilinglar, həqkaysinglar wapasızlık kilmanglar! □

□ 2:15 «Huda ər-ayalni bir kılɔjan əməsmu? Xundakla, buningça Rohini қaldurojan əməsmu? Huda nemixka ularni bir kıldı?» — ayətning birinci kışmining tərjimiləri hərhil. Ulardin biri: «Kimdə Rohtin (yəni, Hudanıng Rohidin) azrak bar bolsila, hərgiz undak kilmaydu». Ibraniy tilida bu yerni qüxinix təs. Bəzi alımlarmu bu ayətni İbrahimning pərzənt kərəy dəp, Həjərni elixi Sarahķa bir hil wapasızlık bolənlikini bildüridu, dəp qüxinidu. Birak omumiy mənisi həmmigə ayan ki, Huda wapasızlıqka wə (gərqə Təwrat dəvrində Huda Musa pəyəqəmbər arkılıq talak berixkə ruhsət bərgən bolsimu) talak berixkə eq (16-ayətnimu kərüng). □ **2:16 «mən talak kiliixka əqturmən, dəydu Israilning Hudasi Pərwərdigar, — Xuningdək əz tonioqla zomburluk qaplaxturuwaloquqioqla əqmən»** — kona zamanlarda birsi əz qapınını yaki tonini məlum bir kızning üstigə yapkąn bolsa, bu hərikət bu kızçıqa қoqdioquqi bolımən, uni əmrimgə alıman, degənni bildürətti («Rut» 3-bab, «Əz.» 16-babni kərüng). Birak muxundak ərlər ayallırıqla қoqdioquqi bolmayla қalmastın, ularıqla hərhil zulum-zorluklarınlı kılatti yaki ahirida ularnı talak kılatti; andın keyin (11-ayət) butpərəs kız bilən toy kılatti. Baxka birhil tərjimisi: ««Qünki u əz jorisioqla eq bolup, uni talak kılɔjan wə xundakla zorawanlıq bilən tonini yapқan» dəydu Israilning Hudasi Pərwərdigar». By tərjimə toqra bolsa, Təwrat dəvrində Pərwərdigarning: «əqmənlik talak berixkə səwəb bolmaydu» degən həkümini bildüridu.

Əhədə əlqisi kelidu - təyyar bolunqlar!

17 — Silər səzliringlar bilən Pərwərdigarning səwr-taşitini köymidinglar, andin silər: «Biz nemə kılıp Uning səwr-taşitini köymaptuk?» — dəysilər.

Səwr-taşitini köymioğanlıqlıqlar bolsa dəl: «Rəzillik kılqarıqi Pərwərdigarning nəziridə yahxidur; U ulardin hursən bolidu»; yaxşı «Adalətni yürgüzgüyüqi Huda zadi nədidur?» — deginenglərdə bolmamdu!

3

1 — Mana əmdi Mən Əz əlqimni əwətimən, u Mening aldimda yol təyyarlaydu; silər izdigən Rəb, yəni silər hursənlilik dəp bilgən əhdə Əlqisi Əz ibadəthanisioqa tuyuksız kiridu; mana, U keliwatidu, — dəydu samawi қoxunlarning Sərdarı

boloqan Pərwərdigar. □ ■

2 — Birak Uning kəlgən künidə kim qidiyalisun? U kərüngəndə kim turalisun? Qünki U tawlioquning oti, kirqining akartkūq xoltisidək bolidu; **3** U kümüxni tawlioquqi həm eriətdioquqidək tawlap olturidu; Lawiyning balilirini saplaxturidu, ularni altun-kümüxni tawlioqandək tawlaydu; xuning bilən ular Pərwərdigaromə həkkəniyilikta kılınışan kurbanlık-hədiyəni sunidu. ■

4 Andin Yəhuda həm Yerusalemning kurbanlık-hədiyiliri Pərwərdigaromə kona zamanlardikidək, ilgiriki wakıtlardikidək xerin bolidu. **5** Mən hesab elixka silərgə yekin kelimən; Mən sehircərlərgə, zinahorlaromə,

□ **3:1 «Mana əmdi Mən Əz əlqimni əwətimən»** — ibraniy tilida «Mana, Mən! Mən Əz əlqimni əwətimən,...». **«silər izdigən Rəb, yəni silər hursənlik dəp bilgən əhdə Əlqisi Əz ibadəthanisiqa tuyuksız kiridu»** — bəzilər «yəni»ni «wə» dəp tərjimə kılıp «silər izdigən Rəb wə silər hursənlik dəp bilgən əhdə əlqisi əz ibadəthanisiqa tuyuksız kiridu» dəp tərjimə kılıdu. Lekin undak tərjimə tooqra bolsa, demək ikinqi əlqi Rəb Əzi bolmisa, ibadəthanini կandaqmu uning «Əz ibadəthanisi» degili bolsun? Alimlarning kəpinqisining pikriqə, xundakla bizningqə, bu ayət boyiqə ikki əlqi kelidu; (1) Rəbning yolini təyyar kılıdıcıqan əlqi («Mening əlqim») wə (2) uningdin keyinki Rəb Əzi; Rəb yənə «Əhdə Əlqisi» dəpmu atıldı. Bu ikki əlqi, xundakla «Əhdə Əlqisi»ning mənisi tooqruluk «köxumqə söz»imizdə tohtılımız. Bu əlqininq əwətilixi Hudanıñ həlkələrning etikədisiz ərz-dadlılıqə boloqan jawabidur. Xunga «silər izdigən» wə «silər hursənlik dəp bilgən» degənlərni kinayilik gəp dəp güxiniximiz kerək. ■ **3:1** Mis. 23:20-22; Yər. 31:31-34; Əz. 36:26-28; Mat. 3: 11-12; 11:10; 24:12-16; Mar. 1:2; Lukə 1:76; 7:27; Yh. 2:13-17; Yəx. 40:3; Ibr. 8:6; 12:24 ■ **3:3** Ros. 6:7

yaloqan kəsəm ieqküqilərgə, mədikarlarning həkkini tutuvelip bozək ķılqıqlarıqa, tul hotunlar həm yetim-yesirlarnı harlıqıqlarıqa, yat adəmlərni eż həkkidin ayriwətküqilərgə, xuningdək Məndin həq ķorķıqlanlarıqa tezdin əyibligüqi guwahqı bolimən, — dəydu samawi ķoxunlarning Sərdarı bolən Pərwərdigar. □ ■ 6 Qünki Mənki Pərwərdigar əzgərməsturmən; xunga silər, i Yaküpning oqulliri, tүgəxmigənsilər. □ ■

7 — Ata-bowiliringlarning künliridin tartip silər bəlgilimilirimdin qətnəp, ularni həq tutmiqənsilər. Mening yeniməqə կaytip kelinglar, Mən yeninglərə կaytimən, — dəydu samawi ķoxunlarning Sərdarı bolən Pərwərdigar, — birak silər: «Biz կandakmu կaytip kelimiz?» — dəysilər. ■ 8 Adəm Hudanıngkini bulisa bolamdu? — Birak Manga Meningkini bulap kəldinglar. Silər yənə: «Biz կandaksigə Sanga bulangqılık կiliwatimiz» — dəysilər. Silər «ondin bir» ülüx əxriliringlarnı həm «kötürmə hədiyələr»ni

-
- 3:5 «tezdin əyibligüqi guwahqı bolimən» — baxka birhil tərjimisi «mahır əyibligüqi guwahqı bolimən». ■ 3:5 Mis. 20:7; 22:22; Kan. 24:17; Am. 2:7 □ 3:6 «Mənki Pərwərdigar əzgərməsturmən» — Huda əzgərməs bolsa, Uning İbrahim pəyəqəmbərgə əwladları Israil toqrluluk bolən wədilirimə əzgərməstur. «xunga silər, i Yaküpning oqulliri, tүgəxmigənsilər» — baxka birhil tərjimisi: «xunga silər, i Yaküp oqullirimə həq əzgərmigən». ■ 3:6 Zəb. 33:11-12; Pənd. 19:21; Yəx. 14:26, 27; 25:9; 46:10. ■ 3:7 Zək. 1:3

sunqininglarda xundak қılısilər! □ **9** Silər eçir bir lənətkə қaldinglar, qünki Manga bulangqılık қiliwatisilər — silər bu pütkül «yat əl» xundak қiliwatisilər! □ **10** Əmdi əyümədə axlık bolux üçün pütkül «ondin bir» ülüx əxrini ambaroğa elip kelinglar wə xundakla Meni sinap bekinqilar, — dəydu samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar — Mən asmanning derizilirini qong eqip silərgə patkuzalmıqqudək bir bərikətni təküp beridiqanlıqimni kərüp bakmamsilər? **11** Xundak bolqandila Mən silərni dəp yənə yalmıouqını əyibləymən, u toprikinglardiki mewilərni wəyran ķilmaymən; silərning baq-etizliringlardiki tal üzümlər wakitsiz təkülüp kətməydu, — dəydu samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar. □ **12** — Xuning bilən barlıq əllər silərni bəhtlik dəp ataydu, qünki yeringlar adəmni huzurlanduridiqan bir zemin bolidu, — dəydu samawi қoxunlarning Sərdari bolqan Pərwərdigar.

Halayıq yənə қarxılık kərsitudu

-
- **3:8 «kətürmə hədiyə»** — muxu hil қurbanlıq bir tərəptin bəzi қurbanlıklardin kahınlar üçün ayriwetilgən bir kismini, yənə bir tərəptin Hudaşa atap beqixlioqan hərhil (məyli mukəddəs қanun bekitkən yaki ihtiyyarı bilən bolqan) nərsilərni təswirləydu. □ **3:9 «Silər bu pütkül «yat əl» xundak қiliwatisilər»** — «yat əl» muxu yerdə Hudanıng intayın kinayilik gepi. Həlk Uningoşa yat bolup, butpərəs bir əlgə ohxaydu. □ **3:11 «mən silərni dəp yənə yalmıouqını əyibləymən»** — «yalmıouqi» bolsa hərhil ziyanlıq haxarət-haywanları (məsilən, qekətkini) kərsitixi mumkin.

13 — Silərning səzliringlar Manga қattık təgdi, dəydu Pərwərdigar, — birak silər yənə: «Biz sən bilən қарxılıxidioqan nemə səz kıldıq?» — dəysilər. ■

14 — Silər: «Hudaning hizmitidə bolux bılıhudiliktur» həm: «Uning tapxurukını qing tutuximiz wə samawi қoxunlarning Sərdarioloqan Pərwərdigar aldida matəm tutkən kixilərdək yürüximizning nemə paydisi?» — dəysilər, 15 həm xuningdək: «Təkəbburlarnı bəhtlik dəp ataymiz; rəzillik қiloquqilar ronak tapidi; ular bərhək Hudani sinaydu, birak қutulup ketidu» — dəysilər.

16 Pərwərdigardin əyminidiqanlar *buni anglap* pat-pat bir-biri bilən mungdaxtı; Pərwərdigar uni nəzirigə aldi, səzlirini anglidi. Xuning bilən Pərwərdigarning aldida Uningdin қorķup, Uning namini seçinqoqanlar üçün əslətmə boləqan bir hatırə kitab yezildi. □

17 — Bu kixilər bolsa Өzümning alahidə gəhərimni yiqlan künidə Meningki bolidu — dəydu samawi қoxunlarning Sərdarioloqan Pərwərdigar — wə Mən huddi adəm eż hizmitidə boləqan oqlıqa iqini aqritkandək ularqa iqimni aqritimən. ■

18 Silər կaytip kelisilər wə həkkənayılar bilən

■ 3:13 Ayup 21:14, 15. □ 3:16 «Xuning bilən Pərwərdigarning aldida Uningdin қorķup, Uning namini seçinqoqanlar üçün əslətmə boləqan bir hatırə kitab yezildi» — bu kitabni kəyərdə, asmando yaki zemində, yaki kim yazoqanlıkı deyilmigən. ■ 3:17 Mis. 19:5; Yh. 10:29; Yəx. 62:3; Fil. 4:1; 1Tes. 2:19

rəzillərni, Hudanıng hizmitidə bolqanlar bilən bolmioqlanlarni pərk etələysilər.□

4

Ahirki zaman — Pərwərdigarning küni

1 — Qünki mana xu kün, humdandək keydürgüqi kün kelidu; hərbir təkəbburluk kılqıqı həm hərbir rəzillik kılqıqı pahaldək bolidu; xu kelidiqan kün ularnı keydürüwetidu, — dəydu samawi қoxunlarning Sərdarı bolqan Pərwərdigar, — ularoqa nə yiltiz nə xah қaldurulmayıdu. ■ **2** Lekin namimdin əyminidioqan silər üçün, қanatlırıda xipa-dərman elip kelidiqan, həkkəaniylıqnı parlitidiqan Қuyax ornidin turidu; silər talaqqa qıkip bordak mozaylardək kiyqıtıp oynaysilər; □ **3** silər rəzillərni qəyləp dəssiwetisilər; ular Mən təyyarlıqan künidə tapininglar astida kül bolidu, — dəydu samawi қoxunlarning Sərdarı bolqan Pərwərdigar.

□ **3:18 «Silər kayıtip kelisilər»** — ahirkı zamanda, Israillarning қaldısining əz zeminəgə kayıtip kelixi yaki əlümdin tirilixini kərsitudu. ■ **4:1** Yo. 2:10, 31; 3:15; Yəx. 2:12-22; 13:6-13; 24:23; Am. 8:9; Mat. 24:29; Ros. 2:20; Wəh. 6:12-13.

□ **4:2 «Namimdin əyminidioqan silər üçün, қanatlırıda xipa-dərman elip kelidiqan, həkkəaniylıqnı parlitidiqan Қuyax ornidin turidu»** — «қanatlırı» bəlkim «həkkəaniylıqnı parlitidiqan қuyax»ning nurlurunu kərsitudu. «**həkkəaniylıqnı parlitidiqan Қuyax**» — ibraniy tilida «həkkəaniylıq қuyaxı» deyilidu. Məsihni kərsitudu, əlwəttə.

Ahirki dəwət wə bexarət

4 — Mən Hərəb teoqıda pütkül Israil üçün қulum Musaqla buyruqan қanunni, yəni bəlgilimilər həm həkümlərni yadinglarda tutunglar. ■

5 — Mana, Pərwərdigarning uluq һəm dəhəxtlik künü kelixtin awwal Mən silərgə Ilyas rəyəqəmbərni əwətimən. ■ **6** U atilarning kənglini balilarqa mayıl, balilarning kənglini atilarqa mayıl kılıdu; undak bolmiqanda Mən kelip yər yüzini қarəqax bilən uruwetimən.

■ **4:4** Қан. 6:3 ■ **4:5** Mat. 11:14; 17:11, 12, 13; Mar. 9:11, 12, 13; Luğa 1:17; 9:30; Wəh. 11:3-12.

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 11 Nov 2022 from source files dated 12 Sep 2021

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5